

### **3.2. Distant şifahi imtahan prosesi**

3.2.1. Tələbələr Şəxsi kabinetlərinə göndərilmiş link vasitəsilə virtual gözləmə otağına daxil olurlar.

3.2.2. Proktor tərəfindən gözləmə zalından virtual imtahan otağına dəvət olunan tələbəyə sual təqdim etməzdən əvvəl, tələbənin şəxsiyyətini müəyyən edir. Şəxsiyyəti təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, proktor tələbəni imtahana buraxmır və bu barədə elektron imtahan vərəqində “Buraxılmır” qeydiyyatını aparır.

3.2.3. Şəxsiyyəti müəyyən edilən tələbə üçün proktor tərəfindən imtahan suallarının real vaxt rejimində formalaşması təmin edilir.

3.2.4. İmtahan siyahı üzrə hər bir magistranta 20 dəqiqə vaxt sərf edilməklə ardıcılıqla davam etdirilir. Əgər siyahı üzrə növbəti tələbə imtahanda iştirak etmirsə, siyahı üzrə ondan sonrakı tələbə imtahan verir.

3.2.5. Tələbəyə düşən imtahan sualları, həmin imtahanda iştirak edən proktor tərəfindən xüsusi proqram təminatı vasitəsilə verilir. Belə ki, tələbə imtahana başlayan kimi proktor öz səhifəsini paylaşır və bilet formalaşdıran proqramı online formada işə salır. Həmin anda 5 sualdan ibarət formalaşan sual kombinasiyası magistrantın imtahan bileti hesab olunur və heç bir halda dəyişdirilmir.

3.2.6. Bilet təqdim olunmuş magistrant dərhal istədiyi sualdan başlamaqla cavab verir.

3.2.7. Hər suala verilən cavab bitdikdən sonra müəllim tərəfindən verilmiş cavaba görə müvafiq balı elan edir. Həmin bal proktor tərəfindən nümayiş olunmuş vəziyyətdə Elektron imtahan vərəqində müvafiq sualın qarşısında qeyd edilir. Cavablandırılmayan suala görə “0” qeydi aparılır.

3.2.8. Müəllimin elan etdiyi bal imtahan zamanı magistrantlar tərəfindən mübahisələndirilə bilməz. Əks təqdirdə onların mikrofonu proktor tərəfindən bağlanır və xəbərdarlıq edilir. Bu hal eyni magistrantla təkrarən baş verdiyi halda o imtahandan proktor tərəfindən uzaqlaşdırılır. Nəticədən narazı qalan tələbə apelyasiya müraciəti edə bilər.

3.2.9. İmtahan verən və yekun imtahan qiymətini bilən tələbə virtual imtahan otağını tərk edir.

3.2.10. Əgər sonuncu tələbə imtahan verib bitirdikdən sonra, qrup siyahısında olan, lakin gözləmə otağında olmayan tələbəyə Elektron imtahan vərəqində “Gəlmədi” qeydi yazılmaqla imtahan başa çatdırılır və elektron imtahan vərəqi struktur bölmə üzrə təyin edilmiş kordinatora təqdim edilir. İmtahan nəticəsi dərhal, ən gec isə növbəti iş günü (imtahan iş gününün sonunda bitdiyi halda) sistemə daxil edilir.

3.2.11. Texniki və texnoloji ixtisaslarda xüsusi qabiliyyət tələb edən fənlər üzrə imtahanlar distant formada virtual imtahan otağında keçirilir. Tələbələr bu imtahanlarda kompyuter və mobil telefondan istifadə etməklə iştirak edir. İmtahan zamanı 1 fənn üzrə qrup eyni studiyada imtahan verir. İmtahanda fənn müəllimi və proktor iştirak edir. Fənn müəllimi tələbələrə əl işi formasında yerinə yetirməli olduqları yalnız 1 tapşırıq (rənglərdən istifadə etməklə A3 formatında 1 şəkil çəkilməsi) verir. Tələbələr proktorun nəzarəti altın 120 dəqiqə ərzində tapşırığı yerinə yetirilə. Tapşırığı verilən vaxtdan tez yerinə yetirən tələbə imtahan vaxtının bitməsini gözləyir. İmtahan bitdikdən sonra proktor qabiliyyət tələbə edən fənlər üzrə qiymətləndirmənin aparılması məqsədi ilə yaradılmış komissiya üzvlərini virtual imtahan otağına dəvət edir. Komissiya üzvləri tələbələrin əl işlərini onlayn qaydada qiymətləndirir və hər bir tələbənin qiymətini elan edir. Bu zaman verilən balın tələbələr tərəfindən mübahisələndirilməsinə yol verilmir (qiymətləndirmədən narazı qalan tələbələr apelyasiya müraciəti edə bilərlər). Elan edilən qiymət proktor tərəfindən dərhal elektron imtahan vərəqəyə qeyd edilir. Proses digər tələbələrlə davam etdirilir. İmtahan bitdikdən sonra proktor elektron imtahan vərəqini fakültə üzrə İmtahan şöbəsi tərəfində təyin edilən kordinatora təqdim edilir. Nəticələr həmin gün (imtahan iş gününün sonunda yekunlaşdığı halda növbəti iş günü) sistemə daxil edilir.